

**UOT:338.482.224**

**İsmayıllı HƏSƏNOV**

**Azərbaycan Turizm və Menecment Universiteti, i.ü.f.d., dos  
i Hasanov\_65@mail.ru**

**Şahin MUSTAFAYEV**

**Azərbaycan Turizm və Menecment Universiteti  
shahin.mustafayev74@gmail.com**

**Turizm müəssisələrinin maliyyə potensialının  
möhkəmləndirilməsi və idarə olunması problemləri**

**Проблемы управления и укрепления финансового  
потенциала туристских предприятий**

**Strengthening the Financial Capacity of Tourism Enterprises and  
Management Problems**

**Xülasə:** Dünyada turizm getdikçə iqtisadiyyatın ən inkişaf etmiş sahəsinə çevrilmişdir. Bunu statistik göstəricilər simasında daha aydın görmək olur. Lakin pandemiya səbəbəndən 2020 - ci ilin mart ayından başlayaraq dünyada, eləcə də Azərbaycan Respublikasında turizmdə ciddi geriləmə baş vermişdir.

Məqalə Azərbaycan Respublikasının turizmin mövcud vəziyyəti və problemlərinə, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin turizm müəssisələrinin maliyyə potensialının möhkəmləndirilməsi və idarə olunması problemlərində roluna, turizmdə maliyyə nəticələrinin və maliyyə vəziyyətinin problemləri, təhlili və proqnozlaşdırılmasına həsr edilmişdir.

**Açar sözlər:** Ümumi daxili məhsul, qeyri - neft sektoru, strateji yol xəritəsi, turizm müəssisələri, maliyyə nəticələri, maliyyə vəziyyəti, təhlil.

**Abstract:** Tourism has become the most developed sector of the economy in the world. This can be seen more clearly in the form of statistics. However, due to the pandemic, since March 2020, there has been a serious decline in tourism in the world, as well as in the Republic of Azerbaijan.

The article is devoted to the current state and problems of tourism in the Republic of Azerbaijan, the role of the strategic roadmap for the national economy and key sectors of the economy in strengthening and

managing the financial capacity of tourism enterprises, problems, analysis and forecasting of financial results and financial condition in tourism.

**Keywords:** gross domestic product, non-oil sector, strategic road map, tourism enterprises, financial results, financial condition, analysis.

**Абстракт:** С каждым годом туризм становится самой развитой отраслью экономики в мире. Об этом свидетельствуют статистические показатели. Однако в связи с пандемией, начиная с марта 2020 года, в мире, в том числе и в Азербайджанской Республике произошел серьезный спад туризма.

Статья посвящена текущему состоянию и проблемам туризма в Азербайджанской Республике, роли "Стратегической дорожной карты национальной экономики и экономики по основным секторам" в вопросах укрепления и управления финансовым потенциалом туристических предприятий, проблемам, анализу и прогнозированию финансовых результатов и финансового состояния в туризме.

**Ключевые слова:** валовой внутренний продукт, ненефтяной сектор, стратегическая дорожная карта, туристские предприятия, финансовые результаты, финансовое положение, анализ.

### Giriş

Müsair dövrdə turizm dünyanın güclü sahələrindən biridir. Sürəti artım templərinə görə "əsrin iqtisadi fenomeni" kimi olaraq qəbul edilib. Bir çox ölkələrdə turizm ÜDM-in formalamasında, iş yerlərinin yaradılmasında, məşgullüğün tamın edilməsində vacib və müstəsna rol oynayır. Turizm iqtisadiyyatın nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatı kimi əsas sahələrinə ənənəvi təsir göstərir, yəni sosial-iqtisadi inkişafın özünməxsus katalizatoru kimi çıxış edir. Ölkəyə valyuta daxilolmalar mənbəyi və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi turizmin əhəmiyyəti daim artdıqadır.

Beynəlxalq turizmin dünya üzrə ölçüsü və təsir dərcəsinini aşağıdakı göstəricilərlə qiymətləndirmək olar. Əger 1950 - ci ildə dünyada beynəlxalq turistlərin sayı 25 mln. nəfər, beynəlxalq turizmdən daxilolmalar 2 mlrd. ABŞ dolları olubsa, artıq 2019 - cu ildə beynəlxalq turistlərin sayı təxminən 1,5 mlrd. nəfər təşkil etmiş, beynəlxalq turizmdən daxilolmalar isə 1,8 trln. ABŞ dolları təşkil etmişdir [5].

ÜTT-nin məlumatına görə, turizmin dünya iqtisadiyyatına töhfəsi dünya ÜDM-nin təxminən 11 %-ni təşkil edir. Bütün dünyada hərəkət edən bu şədər sayı insanın xidmətinə turizm sahisi və turizm infrastrukturunun məhiyyətini təşkil edən bir çox qonşu sahələrin dəhaç çox mütəxəssisləri cəlb olunur. Turizmdə təqrübən 300 milyon nəfər (dünyada işləyən hər 9 - 10 nəfərdən biri) çalışır [5].

Qeyri-neft sektorunun sərhədi inkişafına nail olmaq, iqtisadiyyatın səmərəliyini, rəqəbat qabiliyyətini artırmaq və innovasiya əsaslı irləliyişləri təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasetinin başlıca istiqamətlərindəndir. Ətan dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sanayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün şərait yaradılmış və milli turizm kompleksinin rəqəbatı davamlılığı yüksəldilmişdir.

### Azərbaycan Respublikasında turizmin mövcud vəziyyəti və problemləri

Azərbaycan Respublikasında aparılan iqtisadi işlahatlar nəticəsində son ilarda iqtisadiyyatın diversifikasiyası turizm sahəsinin inkişafını təmin etməklə yanaşı, onun ətəməsi daxili məhsulda xüsuslu çəkisiñin əhəmiyyəti artırılmış sabab olmuşdur. Qeyd olunanlar mütəxəlit statistik göstəricilərdə da öz əksini tapır. Cədvəl 1-də 2015-2019-cu illərdə turizm məqsədi ilə Azərbaycana gələn xarici əlkə vətəndaşları haqqında statistik məlumatlar verilmişdir [1].

Cədvəl 1.  
2015-2019-cu illərdə Azərbaycana gələn xarici əlkə vətəndaşlarının sayı

İllər	Azərbaycana gələn xarici əlkə vətəndaşlarının sayı - cəmi (min nəfər):	O cümlədən, turizm məqsədi ilə	Azərbaycana gələn xarici əlkə vətəndaşlarının turizmdə payı (faizlə)
2015	2006,2	1921,9	95,8 %
2016	2248,8	2044,7	90,9 %
2017	2696,7	2454,0	91 %
2018	2849,6	2605,3	91,43 %
2019	3170,4	2863,5	90,32 %

Cədvəl 1-dən göründüyü kimi təhlil olunan dövr ərzində Azərbaycana gələn xarici əlkə vətəndaşlarının sayındakı artım əsas etibarilə turizm məqsədi ilə gələn xarici əlkə vətəndaşlarının sayındakı artımla əlaqadardır. Lakin qeyd etmək lazımdır ki, 2015-2019-cu illərdə Azərbaycana gələn xarici əlkə vətəndaşlarının turizmdə payı 95,8%-dən 90,32%-ə qədər azalmışdır. Bunun isə əsaslı təhlilə ehtiyacı vardır.

2020-ci ilin statistik məlumatlarını nəzərdən keçirdikdə isə fərqli mənzərənin şahidi olarıq. COVID - 19 infeksiyasiının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudişdənəri rejiminin tətbiqi həyata keçirilmişdir.

Dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq edilməyə başlanıldı.

Natəcəd cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalma baş vermiş və ölkəmizə səfərlər əsas etibarilə qeyri-turizm məqsədiylə həyata keçirilmişdir. Bununla əlaqədar olaraq Azərbaycanın turizm sektorù mart ayından başlayaraq bu sahada ciddi tənzəzzül qarışlaşmışdır. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs golmışdır [2].

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın bir sıra ölkələrdən gələnlərin sayında ciddi şəkildə azalmaların statistikasını da nəzərdən keçirmək lazımlı galır. Belə ki, 2020-ci ilin 9 ayı ərzində aşağıdakı ölkələrdən Azərbaycan Respublikasına gələnlərin sayı bir neçə dəfə azalmışdır: Çin - 14,0; Canubi Koreya - 12,2; İsrail - 9,2; Polşa - 9,0; Yaponiya - 8,8; İraq - 8,4; Saudiyyə Ərəbistanı - 7,8; Macaristan - 7,2; Oman və ABŞ - 6,4; Kanada və Birleşmiş Ərəb Əmirlilikləri - 6,3; Fransa - 5,7; Almaniya və Türkmenistan - 5,2; Qətar - 5,1; Niderland - 5,0; Böyük Britaniya - 4,9; Qazaxıstan - 4,5; Pakistan - 4,4. 2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Avrope İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər, körək ölkələrdən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər, MDB ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olmuşdur. Bu azalmalar isə dövlət bəndcisi galırlarına öz mənfi təsirini göstərir [2].

Cədvəl 2-də isə 2015-2019-cu illərdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı barəsində məlumatlar verilir[1].

**Cədvəl 2.**  
2015-2019-cu illərdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı

İllər	Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı - cəmi (min nəfər):	O cümlədən, turizm məqsədi ilə	Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizmdə payı (faizlə)
2015	4095,8	3256,2	79,5 %
2016	4281,9	3592,1	83,9 %
2017	4108,9	3447,4	83,9 %
2018	4908,1	4096,7	83,5 %
2019	5567,7	4347,3	78,08 %

Cədvəl 2-dən görüldüyü kimi 2015-2019-cu illərdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə olunur. Başqa sözü xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2015-ci ildə 4095,8 min nəfər idir, 2019-cu ildə bu göstərici 5567,7 min nəfərə yüksəlmüşdür. Bununla yanaşı cədvəlin məlumatlarından onu da görmək olur ki, 2015-2019-cu illərdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizmdə payı 2015-ci ildə 79,5 % və 2016-ci ildə 83,9 %-dən 2019-cu ildə 78,08 %-ə qədər azalmışdır.

2020-ci ilin yanvar-sentyabr ayları ilə 2019-cu ilin analoji dövrү müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayıının 3,9 dəfə azaldığını və cəmi 1073,4 min nəfər təşkil etdiyini göstərmək lazımlı galır. Ölkə vətəndaşları aşağıdakı ölkələrə səfər etmişdir: İran - 30,9 %, Gürcüstan - 27,7 %, Rusiya Federasiyası - 19,5 %, Türkiyə - 13,2 %, digər ölkələr - 8,7 %. Gedənlərin faiz nisbatını kişilər və qadınlara görə müəyyən ətsək müvafiq olaraq 69,9 % və 30,1 % olmuşdur. Bu dövrədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə Azərbaycan vətəndaşlarının sayı bir neçə dəfə azalaraq aşağıdakı kimi müəyyən edilmişdir: İran - 4,6; Türkiyə - 3,5; Gürcüstan - 4,1; Rusiya Federasiyası - 3,5[2].

Cədvəl 3-də Azərbaycan Respublikasının beynəlxalq turizmdən galırıları haqqında statistik göstəricilər verilmişdir. Azərbaycan Respublikasının beynəlxalq turizmdən galırıları 2015-ci ildə 2309,0 mln. ABŞ dollarından 3162,0 mln. ABŞ dollarına yüksəlmüşdür, bu isə 20,05 %-lik artım deməkdir[5].

**Cədvəl 3.****Azərbaycan Respublikasının beynəlxalq turizmdən galırıları**

Sıra №-si	İllər	Azərbaycan Respublikasının beynəlxalq turizmdən galırıları (mln. ABŞ dolları ilə)
1.	2015	2309,0
2.	2016	2714,0
3.	2017	3012,0
4.	2018	2634,0
5.	2019	3162,0

Cədvəl 4-də Azərbaycan Respublikasında turizm üçün xarakterik sahələr üzrə əsas göstəricilər əks olunmuşdur[1].

**Cədvəl 4.****Turizm üçün xarakterik sahələr üzrə əsas göstəricilər**

Göstəricilər	2015	2016	2017	2018	2019
Turizm üçün xarakterik sahələrdə	49449	43447	46837	53222	58972

çalışan işçilərin sayı, nəfər					
Turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərin həcmi, milyon manat	2437,3	2746,1	3151,0	3464,3	3704,9
Turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsulundakı xüsusi çöküntü, faizlə	4,5	4,3	4,5	4,3	4,5
Turizm üçün xarakterik sahələr üzrə qoyulan investisiyaların həcmi, milyon manat	1063,9	363,0	267,3	229,7	133,7

Cədvəldən göründüyü kimi, turizm üçün xarakterik sahələrdə çalışan işçilərin sayı 2018-ci ilə nisbətdə 2019-cu ildə 10,8 % artaraq 58972 nəfər olmuşdur. Artım həmçinin özünü turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərin həcmində də göstərmişdir. Belə ki, 2018-ci ilə nisbətdə 2019-cu ildə 6,9 % artaraq 3704900000 manat olmuşdur.

Turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin ölkənin ümumi daxili məhsulundakı xüsusi çöküntü 2018-ci ilə nisbətdə 0,2 % artmışdır. Belə ki, 2018-ci ildə bu pay 4,3 % ; 2019-cu ildə isə bu rəqəm 4,5 % olmuşdur. Bu artımlara baxmayaraq, turizm üçün xarakterik sahələr üzrə qoyulan investisiyaların həcmi 2018-ci ilə nisbətdə 41,8 % azalaraq 2019-cu ildə 13370000 manat olmuşdur.

Cədvəl 5-də Azərbaycan Respublikasında mehmanxana və mehmanxana tipli müəssisələrin əsas göstəriciləri verilmişdir[1].

Cədvəl 5.

#### Azərbaycan Respublikasında mehmanxana və mehmanxana tipli müəssisələrin əsas göstəriciləri

Göstəricilər	2015	2016	2017	2018	2019
Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı, vahid	536	548	563	596	642
Birdəfəlik tutum, yer	38519	40042	41611	46693	49980
Nömrələrin sayı, vahid	17953	20330	20778	22192	23865
İşçilərin sayı, nəfər	8364	9838	10015	11407	12481
Müəssisələrin istismarından daxil olan gəlir, min manat	183055,1	240112,7	284453,9	359453,0	450188,5
Müəssisələrin istismar	171730,8	204852,3	222192,9	277680,5	308342,5

xərci, min manatla	28098,5	38525,7	39040,6	33323,1	42252,5
Büdcəyə ödənilmiş ƏDV və digər vergilər, min manatla					

Cədvəl 5 - dən göründüyü kimi 2018-ci ilə nisbətdə 2019 - cu ildə Azərbaycan Respublikasında mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 7, 7 % artaraq 642 çatdı; birdəfəlik tutum üzrə yerlərin sayı 7 % artaraq 49980 çatdı; nömrələrin sayı 7, 5 % artaraq 23865 çatdı; mehmanxana və mehmanxana tipli müəssisələrdə işçilərin sayı 9, 4 % artaraq 12481 çatdı; müəssisələrin istismarından daxil olan galirləri 25 % artaraq 450188500 manata çatdı; büdcəyə ödənilmiş ƏDV və digər vergilər 26,8 % artaraq 42252500 çatdı.

Təsəssüf ki, bunu 2020-ci il üçün demək olmur. Pandemiya ilə əlaqədə olaraq 2020-ci ilin yanvar-iyun aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınmış, ölkə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 55,9 % azalaraq 585,9 min olmuşdur. Bu dövrdə mehmanxanalarda keçirilmiş gecələmələrin Respublika üzrə payı aşağıdakı kimli müəyyən edilmişdir: Bakı - 58,8 %; Qəbələ - 8,1 %; Qusar - 8,0 %; Quba - 4,7 %; Naftalan - 4,2 %; Naxçıvan Muxtar Respublikası - 3,1 %; Lənkəran - 1,7 %; Şabran - 1,4 %; Mingəçevir - 1,1 %; Gəncə - 0,8 %; digər şəhər və rayonlardakı mehmanxanalar - 8,1 %[4].

2020-ci ilin yanvar-iyun aylarında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-iyun aylarına nisbətdə 64,3 % azalaraq 340,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,2 % təşkil edir. Gecələmələrin dünya üzrə vətəndaşlarının payına düşən faiz bölgüsündən sonra salaq-Rusiya Federasiyası - 15,6 %; Birləşmiş Ərəb Əmirlilikləri - 11,2 %; Səudiyyə Ərəbistanı - 11,2 %; Türkiyə - 6,8 %; Hindistan - 6,4 %; Böyük Britaniya - 5,3 %, Küveyt - 5,0 %; İran - 3,3 %; İsrail - 2,9 %; ABŞ - 2,2 %; Qətər - 1,8 %; İraq - 1,7 %; Almaniya - 1,6 %; Pakistan - 1,5 %; Qazaxıstan - 1,5 %; İtaliya - 1,2 %; Ucrayna - 1,2 %; Gürcüstan - 1,0 %; Bəhreyn - 0,9 %; digər ölkələrin vətəndaşları - 17,7 %[4].

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin Azərbaycan Respublikasının regionları üzrə faiz bölgüsü aşağıdakı kimi müəyyən edilmişdir: Bakı - 75,3 %; Qusar - 7,2 %; Qəbələ - 4,8 %; Naftalan - 4,5 %; Naxçıvan Muxtar Respublikası - 3,7 %; Quba - 2,3 %; digər rayon və şəhərlərdəki mehmanxanalar - 2,2 %. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 34,4 % azalaraq 245,1 min olmuşdur[4].

Cari ilin yanvar-iyun aylarında mehmanxanaların gölərləri əvvəlli ilin eyni dövrü ilə müqayisədə 61,6 % azalaraq 72,0 milyon manat olmuşdur. Mehmanxanaların gölərlərinin payının faiz bölgüsündə nəzər salaq: nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlər - 58,7 %; ictimai iaşa xidmətləri - 28,6 %; müalicə və sağlamlıq xidmətləri - 3,3 %; digər xidmətlərin göstəriliməsi - 9,4 %<sup>[4]</sup>.

2020-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birləşflik tutumundan istifadə 14,0 % azalaraq 7,6 % səviyyəsində olmuşdur (2019-cu ilin müvafiq dövründə bu göstərici 21,6 % təşkil etmişdir). Bu göstərici Azərbaycan Respublikasının regionları üzrə aşağıdakı kimi olmuşdur: Beyləqan - 21,8 %; Nəftçala - 21,7 %; Qusar - 13,6 %; Şabran - 12,8 %; Quba - 11,8 %; Bakı - 11,4 %; Qəbələ - 11,0 %; Biləsuvar - 10,4 %; Cəlilabad - 9,2 %; Səbirabad - 9,2 %; Göyçay - 9,2 %; Naxçıvan Muxtar Respublikası - 8,3 %; digər rayon və şəhərlərdə faiz göstəricisi ölkə üzrə orta göstəricidən aşağı olmuşdur<sup>[4]</sup>.

### **Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin turizm müəssisələrinin maliyyə potensialının möhkəmləndirilməsi və idarə olunması problemlərində rolü**

Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə müləyyən edilmiş, beynəlxalq və yerli ekspertlər birlikdə dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları təhlil edilmişdir. Aparılmış təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanmışdır.

Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalasdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətə davamlı qiymət təklifinin təmin edilməsini zoruri edir.

Bununla yanaşı, ölkənin turizm potensialı səyyar, xüsusilə də giriş, turizm sahələrinin inkişafının yüksək differensiasiyası zamanı respublikanın müxtəlif sahələrində tam istifadə olunmur. Bakı şəhəri Azərbaycanın global turizm sektorundakı payının böyük bir hissəsinə sahibdir. Turizm üzrə məşhur internet portallarının məlumatına görə, ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir [3]. O cümlədən, 2019-ci il ərzində Azərbaycan Respublikasının mehmanxana və

mehmanxana tipli müəssisələrdə iqtisadi rayonlar üzrə birləşflik tutum 49980 yer təşkil edir və bu yerlərdən 20740 (41,5 %) Bakı şəhərinə məxsusdu [1]. Bu iş turizmin inkişafında mərkəz - region principində qeyri - tərəzliq yaradır.

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sonayesinin inkişafına dair Strateji Yol Xəritəsində turizm sektorunun GZIT təhlili verilmişdir.

#### **Turizm sektorunun güclü tərəfləri:**

- Azərbaycan ərazisinin qədim tarixə, zəngin mədəni abidələrə, əlverişli coğrafi mövqeyə, çalbedici təbiətə, folklor malik olması və müxtəlif dinlərin qoşágında yerləşməsi;

- konfrans zalları, mehmanxanalar və digər müvafiq xidmət infrastrukturlarının olması;

- turizmin inkişafına dövlət dəstəyinin olması;

- coğrafi məkan baxımından uyğun mövqədə yerləşməsi – Asiya, Avropa və Yaxın Şərqi regionun yaxın olması;

- irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində təcrübənin olması;

- qeyri-neft sektorunun inkişafında turizm sektorunun dövlət tərəfinin prioritet sektorlardan biri kimi müəyyən edilməsi.

#### **Turizm sektorunun zəif tərəfləri:**

- turizm sahəsində kadr hazırlığının keyfiyyət vəkəmiyyət baxımından əmək bazarının təsləblərinətəm cavab verməməsi;

- ətraf mühitin mühafizəsi üzrə çatışmaqlıqların olması;

- turizm müəssisələrinin əsasən Bakı şəhərində təmərküzləşməsi;

- ölkənin regionlarında turizm informasiya mərkəzlərinin az olması;

- regionlarda səyahətin əsasən avtomobil yolu ilə mümkünlüyü (dəmir və su yolu infrastrukturunun, eləcə də üzüşlərin yetəri olmaması);

- regionlarda xarici dillərdə sərvət dənəşanların sayıının nisbətən az olması;

- ölkə tanıtımının yetərinə təşkil olunmaması;

- ölkəyə gələn xarici vətəndaşlara sərhəd-buraxılış məntəqələrində sürtli keçidin tam təmin edilməməsi;

- turizm sektoru üzrə təhlillərin aparılması üçün statistik məlumat bəzasının kifayət etməməsi;

- ölkəyə gələn xarici turistlərin məmənunluq səviyyəsinin ölçüləməsi məqsədilə mütəmadi şəkildə monitorinqlərin keçirilməməsi.

#### **Turizm sektorunun imkanları:**

- işçi heyətin peşəkarlığının artırılması;

- yeni turizm xidmətlərinin yaradılması və inkişaf etdirilməsi;

- xarici və yerli turistlər üçün səyahət imkanlarının daha da asanlaşdırılması;

- ölkənin Naftalan nefti və Naxçıvan Muxtar Respublikasında yerləşən duz dağı kimini dəyərlərə sərvətlərə sahib olması;
- dövlət-özel tərəfdaşlığı vasitəsilə özəl sektorun turizm sektoruna dəstəyi.

Turizm sektorunun təhlükələri:

- ölkənin geosiyasi mövqeyindən asılı olaraq yarana biləcək xarici təhlükələr.

#### **Turizmdə maliyyə nəticələrinin və maliyyə vəziyyətinin problemləri, təhlili və proqnozlaşdırılması**

Turizm müəssisələrinin iqtisadiyyatının inkişaf tempları və müəssisələrin maliyyəsinin sağlamlaşdırılması təkcə maliyyə resurslarından deyil, həm də turizm müəssisələrinin maliyyə resurslarının formalşdırılması mənəbələrindən asıldır ki, bu da maliyyə idarəciliyinin düzgün təşkilii sahəsində ən mühüm vəzifələrdən birini təşkil edir. Yaranma mənbələrinə görə, müəssisələrin maliyyə resursları öz resurslarına və cəlb olunanlara bölünür. Turizm müəssisələri səviyyəsində birləşicə ümumi golir, amortizasiya, cəlb olunanlara borc vasaitləri, maliyyə və kredit bazarlarında səfərərlik edilən vasaitlər addır.

Turizm müəssisələrində maliyyə resurslarının formalşdırılması mənəbərinin strukturunu, ilk növbədə, öz vasaitlərinin xüsusi çökisi mühüm əhəmiyyət kəsb edir. Turizm müəssisəsinin sahibkarı demək olar ki, hər yerdə bu gün maliyyə problemləri öz resurslarının axtarışı hesabına deyil, kommersiya kreditinin borc vasaitləri hesabına həll etməyə çalışır.

Turizm sonayesi müəssisələrinin maliyyə resurslarının idarə edilməsi onların maliyyə vəziyyətini və maliyyə resurslarının kompleks şəkildə təhlil etmədən mümkün deyil. Turizm biznesi hazırda ölkədə yüksək rəqabət səviyyəsi, hamçinin ümum iqtisadi vəziyyətə bağlı xeyli çətinliklər yaşayır. Buna görə də, maliyyə vəziyyətinin və maliyyə nəticələrinin təhlili göləcəkdə turizm sonayesi müəssisələrinin fəaliyyətinin planlaşdırılmasının ayrılmaz elementlərinə çevriləcək.

Turizm şirkətinin uğurlu fəaliyyətinin təminatı təkcə ixtisaslı rəhbər heyəti deyil, həm də turizm fəaliyyətinin maliyyə vəziyyəti, habelə müəssisənin maliyyə nəticələrinin səviyyəsi və dinamikası barədə vaxtında məlumatlandırılmalıdır. Məhz bu göstəricilər turizm sonayesi şirkətinin planlaşdırılmasının və proqnozlaşdırılmasının əsasını təşkil edir, hamçinin müflis-ləşmə ehtimalının mövcudluğunu və səviyyəsini müəyyən etməyə imkan verir.

Maliyyə vəziyyəti-mühasibat balansının likvidlik səviyyəsi, ödəmə qabiliyyətinin səviyyəsi və müxtəlif fəaliyyət sahələri üzrə şirkətlərin maliyyə dayanıqlığı qiymətləndirilən müəyyən meyarlar toplusudur. Turizm şirkətinin

təhlükələrinin maliyyə vəziyyətinin təhlili metodologiyası digər kommersiya müəssisələrinin maliyyə vəziyyətinin təhlili metodologiyası ilə praktiki olaraq eynidir.

Turizm müəssisəsinin maliyyə vəziyyətinin təhlili metodikası aşağıdakılardan ibarətdir (cədvəl 6).

Cədvəl 6.

Təhlilin istiqamətləri	Təhlilin metod və üsulları
Mühasibat balansının təhlili	<ul style="list-style-type: none"> <li>• üfuqi təhlili</li> <li>• saqılı təhlili</li> <li>- balans valyutásında ayrı-ayrı elementlərin xüsusi çökisində və göstəricilərin dinamikası təhlili metodikasından istifadə olunur</li> </ul>
Likvidlik və ədəməqabiliyyətinin təhlili	<ul style="list-style-type: none"> <li>• likvidlik dərəcəsinə görə mühasibat balansının göstəricilərinin qruplaşdırılması</li> <li>• likvidlik göstəricilərinin nisbiyi</li> <li>• ədəməqabiliyyəti göstəricilərinin hesablanması</li> </ul>
Maliyyə davamlılığının təhlili	<ul style="list-style-type: none"> <li>• maliyyə davamlılığı əmsallarının nisbi göstəricilərinin hesablanması</li> <li>• maliyyə dayanıqlığının üçkomponentli modelininq qurulması</li> <li>• müflisliyin yaranma ehtimalının müyyən edilməsi</li> </ul>

Cədvəl 6-da təqdim olunan metod və istiqamətlərdən başqa turizm şirkətinin maliyyə vəziyyəti mülkiyyətçilərin və menecerlərin istəyi ilə onun fəaliyyətinin əlavə tədqiqat metodları həyata keçirilə bilər. Belə ki, maliyyə vəziyyətinin təhlili elementlərdən biri işgüzar fəallığın göstəricilərinin təhliliidir. Xüsusilə son zamanlar turizm şirkətlərinin reytinq qiymətləndirmə metodları, o cümlədən maliyyə vəziyyəti daha çox populyarlıq qazanır. Bu onuna bağlıdır ki, reytinqdə yüksək yərələr turoperatorla işləyən təkcə turizm firmasının deyil, turist məhsulunun son alıcısının da etibarını artırmağa imkan verir.

Öz vasaitlərinin mövcudluğunu artırmaq xidmətlərin həyata keçirilməsinin həcmi, mənfəətin həcmi və galirliyin səviyyəsini artırmaq yolu ilə həll edilə bilər. Turizm şirkətinin fəaliyyətinin maliyyə nəticələri iki əsas komponentdən, daha daqiq desək, satılmış turizm məhsullarının miqdardan və onların maya dəyərindən ibarətdir. Turizm sahəsinin maliyyə nəticələrinin təhlili metodikası aşağıdakılardan ibarətdir (cədvəl 7).

Cədvəl 7.

Turizm sahəsinin maliyyə nöticələrinin təhlili metodikası	Təhlilin metod və üsulları
Maliyyə nöticələrinin göstəricilərinin təhlili	<ul style="list-style-type: none"> <li>* üfüqi təhlil</li> <li>* şəquli təhlil</li> <li>* amilli təhlil</li> <li>- mənşətin formalşdırılması və istifadəsinin kompleks təhlili, o cümlədən gəlinin və maya dəyərinin təhlili həyata keçirilir</li> </ul>
Rentabellik göstəricilərinin təhlili	<ul style="list-style-type: none"> <li>* rentabellik göstəricilərinin hesablanması</li> <li>* rentabellik göstəricilərinin dinamikada təhlili</li> <li>* rentabellik göstəricilərinin amilli təhlili</li> </ul>

Turizm məhsulunun maya dəyəri turizm məhsulunun formalşamasında, irəliləməsində və satışında istifadə olunan maddi, texniki və digər resursların dayor qiymətləndirilməsidir. Turizm məhsulunun maya dəyərinin ən böyük hissəsini yaşayış və nəqliyyat xərcləri, ən aşağı hissəsini isə sigorta xərcləri təşkil edir.

Turizm şirkətinin fəaliyyətinin maliyyə vəziyyətinin və maliyyə nöticələrinin təhlili üçün əsas informasiya mənbələri kimi aşağıdakılardan çıxış edir:

- normativ və planlı məlumat;
- təsərrüfat, statistik, operativ və mühasibat uçotlarının məlumatları;
- maliyyə-mühasibat hesabatlarının məlumatları, seçmə maliyyə və statistik hesabatlar;
- digar məlumatlar.

Turizm sahəsi müəssisələrinin maliyyələşdirilməsinin təşkili obyektiv olaraq yalnız kommersiya banklarının maliyyə deyil, həm də kredit resurslarından istifadə olunmasını tələb edir və yeni yaradılan əlavə dəyərin pul formasının yenidən bələdçişdirilməsinin obyektiv zəruriliyi ilə bağlıdır. Bununla belə, bu səbəb qanuni olaraq borcalan maliyyə sıçrayışının cəhətiyləri hesabına məcburi örtülmənin yaranması və zərurından irəli gəlir.

Cəlb edilmiş vəsaitlərin böyük xüsusi çəkisi turizm müəssisələrinin maliyyə fəaliyyətini kommersiya banklarının kreditləri üzrə yüksək faizlərin ödənilməsi üçün əlavə xərclər məhdudlaşdırır ki, bu da turizm müəssisələrinin balansının likvidliyini çatınlıqlıdır.

Buna baxmayaraq, borc-resurs tənzimlənməsi, məsələn, dövriyyə vəsaitlərinin, bizim fikrimizcə, dinamik inkişaf edən şəraitdə fondların dövriyyəsinin başa çatdırılmasının əsas metoduna çevrilmişdir.

Demək olar ki, turizm müəssisəsinin maliyyəsinin təşkiliinin an vacib prinsiplərindən biri – şəxsi və borc vəsaitlərinin rasional birləşməsi olub. Belə vəziyyətin əsas səbəblərindən biri turizm müəssisələrinin dövriyyə vəsaitlərinin formalşamasında və istifadəsində normativ bazadan "qeyri-qanuni istirahətdir". Dövriyyə vəsaitlərinin özündən tənzimlənməsi baş tutmadı. Turist müəssisələrinin dövriyyə vəsaitlərini idarə etmələrinin təşkili və itiriləbişi varib.

Bazarın iki maliyyə problemləri turizm müəssisələrinə turizm məhsullarına çoxluq məsəflərə qənaət etməyi, eləcə də istismar xərcləri, mənfəət, zərərlərin azaldılması, dövriyyə vəsaitlərinə tələbatın azaldılmasını unuturredi. Turizm müəssisələrinin fəaliyyətinin effektivliyinin fundamental meyarları – fond-silsiləliliq, fondverilmə dinamikası, onların turizm məhsulundan irəli gələn cari xərclərə təsiri, eyni maliyyə problemlərinin ağırlığı maliyyə menecemci üzündən kəndərə qalıb.

Respublikanın bir çox turizm müəssisələrində dövriyyə vəsaitlərinin formalşamasının əsas mənbələrindən biri xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərdən deyil, digər məxsusi və onlara bərabər tutulan vəsaitdən deyil, kommersiya banklarının kreditlərindən ibarətdir.

Demək olar ki, turizm müəssisələrimiz əslinde borçlar üzrə hesablaşmalar üçün işləyirlər. Turizm müəssisələrinin əhəmiyyətli hissəsində debitor və kreditor borçları üzrə balanslarda ləğvlerin məbləği bu vəziyyətin təzahüründür.

Müvəqqəti gecikmə problemi kəskinləşdi. Turizm məhsulundan vəsaitin daxil olmalarının istənilən longımı (gecikmənin səbəbindən asılı olmayaraq) zamanı turizm müəssisələri gizli itki'lərə məruz qalır. Əhəmiyyətli müvəqqəti gecikmə ilə əldə edilmiş turizm müəssisəsinin özünləməxsus və ya qatışı vəsaitlər artıq tam həcmində digər məqsədlərin ödənilməsinə yönəldilə biləməz. Onlar müəyyən hissədə getdikcə daha çox kredit öhdəliklərinin ödənilməsi mənəbəyinə çevirilir.

Bununla yanaşı, öndönüş-hesablaşma münasibətləri bir çox hallarda bank vəsaitləsə istehsal olunan vəsaitlərin köçürülməsi üzrə əməliyyatların həqiqi iqtisadi məzmununu eks etdirir. Nağdsız və nağd hesablaşmalarдан istifadə etməklə hesablaşmaların kombinasiyasında inkişaf etmişdir.

Hazırda dövriyyə vəsaitləri ilə demək olar ki, zəifləyən çətinliklərin təsiri altında bütün turizm müəssisələri göstərilən xidmətlərin avvalcılardan ödənilməsinə nail olurlar ki, bu da bir tərəfdən onların dövriyyə vəsaitlərinin dövriyyəsinə müsbət təsir göstərir, digər tərəfdən isə ilkin qaydada xidmət ödəməsiz turizm müəssisələrinin dövriyyə fondlarının dövriyyəsinə longıdır. Belə cıxır ki, eyni zamanda, turizm müəssisələrinin fəaliyyətində baş verən bu əməliyyatların "saldo" bir növ "manfi" işarəsinə "müsbət" işarəsinə nis-

bətən dəha çox meyllənir. Öks təqdirdə, biz turizm müəssisəsinin maliyyə vəziyyətinə dair bir qədər fərqli manzara yaradıq.

Turizm müəssisələrinin yerli maliyyə kapitalının strukturunu getdikcə onların talablarını tömən etməyə başlayıb. Dinamik inkişafın doğru hərəkət borc maliyyələşməsinə doğru mənbələrin əhəmiyyətli dərəcədə deformasiyası ilə bağlı olub. İşçilərin, bankların və bütçənin məcburi ödənişlər üzrə ödənilməməsi kimi borçlanma forması geniş yayılmışdır.

Bələ hesab edirlər ki, turizm müəssisələrinin işgülər fəllığını artırmaq üçün vergiləri azaltmaq lazımdır. Müxtəlif qiymətləndirmələrə görə, bu gün turist ədəyicilərinin bütün pul yığımlarının böyük hissəsi geri alınır. Amma turizm müəssisələri üçün güzəsi vergituma məsələsi taximanın həmişə aktual olub. Son illər vergi xidməti işçilərinin vergilərdən azad edilməsi və ya qismən azad edilməsi istiqamətdə təzyiqlərin azaldılması prosesi baş vermişdir. Bizim fikrimizcə, bu, turizm müəssisələrinin vergi yükündən azaldılmasının ən yaxşı variantlarının müəyyənləşdirilməsi üçün principial əhəmiyyət kabib edir. Bütün alverişlər iqtisadi konjunktura nöticəsində debitor və kreditor borclarının artması, manfi maliyyə nöticələri getdikcə artan turizm müəssisələrinin sayı, eyni zamanda, bank kreditlərinin bahalığı onla-va vergilərin, eyni zamanda isə əmək haqqı da daxil olmaqla, digər ödənişlərin qeyri-qanuni azalmasına götürüb çıxardı.

Vergilərin azaldılması probleminin dövlətin turizm müəssisələri ilə ciddi maliyyə münasibətlərinin yaradılması əsasında potensial vergi ədəyiciləri kimi, vergi sahəsinin baza şərtlərinə yenidən baxılmasının ayrı – ayrı elementləri üzrə hayata keçirilməsinin zarurılılı kimi başa düşülməsi yalnız bu yanaşma turizm müəssisələrinin işgülər fəllığının dövlət tənzimlənməsi sisteminin qurulmasına tömən edə bilər. Ödəniş sisteminin azalması amortizasiya siyasetinə manfi təsir göstərə bilər. Ödəniş sisteminin azalması amortizasiya siyasetinə manfi təsir göstərə bilər. Ödəniş-hesablaşma sistemində baş verən nasazlıqlar nöticəsində turizm müəssisələrinin turizm xidmətlərinin ritmikliyinin itirilməsi amortizasiya höcmənin turizm məhsullarının satışı höcməndən hesablanması prosesini silir. Bu, amortizasiyanın əhəmiyyətli payının real pula möhkəmləndirilməmiş miflik mənbəyə çəvrilməsinin əsas səbəblərindən birinə nəzərdən keçirmək lazımdır. Artmaqda olan maliyyə çətinliklərinin təsiri altında turizm müəssisələri dövriyyə kapitalının maliyyələşdirilməsi üçün amortizasiya ayırmaları və əmək haqqı fondundan istifadə edirlər. Bu gün bə məsələ kaşın şəkildə dayanır və digər amillər arasında turizm müəssisələrinin faaliyyətinin inkişafı üçün vacib olan aktiv amortizasiya siyasetinin həyata keçirilməsinə ciddi şəkildə ləngidir.

Amortizasiya siyaseti turizm müəssisələrinin əsas fondlarının yenilənməsinə amortizasiya ayırmalarının formalasdırılması, bölüdürlənməsi və istifadəsi ilə bağlı pul vəsaitlərinin dövriyyəsinin fundamental əsaslarından

birinin idarə olunması üçün vasitədir. Amortizasiya siyasetini onun davamlığının tömən edilməsi, turizm xidmətlərinin proqnozlaşdırılmasının artırılması və avadanlığın dəyişdirilməsi zərurötürün proqnozlaşdırılmasının ehtiyacının cari vəziyyəti nəzərə alındıqda qurmaq lazımdır. Amortizasiya siyasetinin fəallasdırılması məqsədilə yaxın illərdə amortizasiya normalarına yenidən baxılması və əsas fondların yenidən qiymətləndirilməsi məqsədə uyğun hesab edilir. Bu zaman son yenidən qiymətləndirilmənin dərslərini nəzərə almaq vacibdir, hansı ki, müxtəlif nöqtəyi-nazardan uğurlu qəbul etmək olmaz.

Həmçinin qeyri-maddi aktivlərin müçyyənləşdirilməsi də tələb olunur. Masalə burasındadır ki, onlar bir çox təskilatlarda nizamnamə kapitalında çox layiqli pəya malikdirlər. Qeyri-maddi aktivlər üzrə amortizasiya (köhnəlmə) onların alda edilməsi və ya alınması üçün müqavilələrdə bəlsənəbdənkanar aktivlərin istismar müddətləri əsasında müəyyən edilmiş normalar üzrə hesablanır. Çox vaxt xidmətin bu müddətləri özbaşına müəyyən edilir və hər hansı iqtisadi əsaslandırmadan məhrüm edilmiş amortizasiya ayırmaları müəyyən edir ki, bu da xərclər və mənfəət haqqında məlumatları təhrif edir.

Turizm müəssisələrinin maliyyəsinin təşkili problemlərinin geniş spektrində mərkəzi yə tutan maliyyə-resurs probleminin arxasında turizm müəssisələrinin maliyyə-təsərrüfat faaliyyətinin tömən edilməsi üçün maliyyə resurslarının colb edilməsi məsələsinə görək düzgün olmaz. Maliyyə resurslarının dövriyyəsi, onların bər dövriyyənin bir hissəsi kimi səfərbörlüyü həm də xərclənmənin istiqamətləndirilməsi və idarə edilməsi, Azərbaycan Respublikasında bazar münasibətlərinin inkişafının cari mərhələsinin ümumi iqtisadi və spesifik maliyyə – kredit şərtləri ilə bağlı olan sərma-yalar məsələsidir.

#### Nöticə

Turizm şirkətinin faaliyyətinin maliyyə vəziyyətinin və maliyyə nöticələrinin təhlilinin nöticələri əsasında onun gələcək inkişaf proqnozu və faaliyyət istiqamətləri formalıdır. Turizm sahəsinin maliyyə vəziyyətinin və şirkətin maliyyə nöticələrinin proqnozlaşdırılmasının əsas xüsusiyəti ondan ibarətdir ki, bu proqnozların tərtib edilməsində digər faaliyyət sahələri üçün əhəmiyyətli olmaya biləcək amillər nəzərə alınır. Massələn, turizm şirkətinin faaliyyətinin proqnozlaşdırılmasının, eləcə də onun maliyyə nöticələrinin proqnozlaşdırılmasının əsas amillərindən biri faaliyyətin mövsumlu olmasıdır. Bundan başqa, xarici valyuta məzənnələri, əhalinin real galirlərinin səviyyəsi, turizm məhsulunun maya dəyəri də nəzərə alınır. Beləliklə, turizm şirkətinin maliyyə nöticələrinin və maliyyə vəziyyətinin təhlili və proqnozlaşdırılması onun gələcək inkişafı və sabit faaliyyəti ilə bağlı səmərəli idarəetmə qarşalarının qəbul edilməsinə kömək edən mühüm amillərdən biridir.

#### **Əsəriyyat**

1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlaşdırma - 2015, 2016, 2017, 2018, 2019 - cu illər
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Turizmin mövcud vəzifəyyəti haqqında - 2010 2020
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: 2020-ci ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı - 16.10 2020
4. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi: Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında - 16.10 2020
5. Ejegodnaya otchety UNWTO za 2015, 2016, 2017, 2018, 2019 годы; URL: <http://media.unwto.org/ru/annual-reports>.
6. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"; Bakı, 16 mart 2016
7. Azərbaycan Respublikasında turizmiñ inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Bakı şəhəri, 1 sentyabr 2016-ci il, № 2295
8. Аврамчикова Н. Т. Государственные и муниципальные финансы : учебник и практикум для академического бакалавриата / Н. Т. Аврамчикова. - Москва : Издательство Юрайт, 2019. - 174 с.
9. Никитушкина И. В. Корпоративные финансы. Практикум : учебное пособие для академического бакалавриата / И. В. Никитушкина, С. Г. Макарова, С. С. Студников ; под общей редакцией И. В. Никитушкиной. — Москва : Издательство Юрайт, 2019. - 189 с.
10. Бураков Д. В. Финансы, деньги и кредит : учебник и практикум для академического бакалавриата / Д. В. Бураков и др.; под редакцией Д. В. Буракова. - 2-е изд., перераб. и доп. - Москва : Издательство Юрайт, 2019. - 366 с.
11. Ишина И. В. Финансы некоммерческих организаций : учебник и практикум для бакалавриата и магистратуры / И. В. Ишина и др. ; под редакцией И. В. Ишиной. - 2-е изд., перераб. и доп. — Москва : Издательство Юрайт, 2019. - 319 с.
12. Ключников, И. К. Финансы. Сценарии развития : учебник для вузов / И. К. Ключников, О. А. Молчанова. - Москва : Издательство Юрайт, 2019. - 206 с.
13. Романовский М. В. Финансы в 2 ч. Часть 1 : учебник для академического бакалавриата / М. В. Романовский и др. ; под редакцией М. В. Романовского, Н. Г. Ивановой. - 5-е изд., перераб. и доп. — Москва : Издательство Юрайт, 2019. - 305 с.
14. Андреева А.Ю. Новые технологии интенсивного развития туристической индустрии. -М.: ЮРГУ, 2019. - С.

15. Квартальнов В.А. Стратегический менеджмент в туризме: Современный опыт управления. М., 2018
16. Черевичко Т.В. Экономика туризма. М., 2019. - 374с. Швец И.Ю. Региональное управление конкурентоспособностью туристических услуг: методология и практика. - Симферополь: ЧП Предприятие Феникс, 2018. -364 с.